

- “Yan şaxə perforasiyası – hər invaziv kardioloqun ‘Vaftiz anı’”

Həkim- rezident

Dr. Şövkət Cavadova

- Xəstəmiz.....
- 82 yaşlı qadın xəstə (166 sm , 95 kg – BMI 34.5)
- Şikayətləri : sinədə yanma ,göynəmə tipli ağrı
- A. morbi : 1 gün əvvəl bu ağrıların yarandığını qeyd edir
- Yanaş xəstəlikləri : DH + ,AH + ,HL +, XBY +
- Rutin qəbul etdiyi dərmanlar : xatırlamır
- Hemodinamik göstəriciləri: BP 156/50 mmHg, HR 38 bpm , SPO2 95%
- Fiziki :S1+ , S2 +

Laborator analiz

WBC $8.02 \times 10^3/\text{L}$

HGB 12.4 g/dl

Kreatinin  2.34 mg/dl

Troponin i  6.885 pg/mL

ALT 3.56 mg/dl

AST 35.9 U/L


Magnezium 2.25mg/dl

Kalium 4.5mmol/L



Natrium 136 mmol/L



EKG





Koronar angiografiya




You have 12 days left in your trial period.
Purchase a license at <https://radiantviewer.com/store/>
This session will end in 25 minutes.

Koronar angioplastika







Qaş düzəldən yerdə vurub göz çıxartdım





**Kerəmi burda
ağlamaq tutdu**





EYOKO

Adult Echo
S4-2
51Hz
15cm

2D
73%
C 50
P Low
HGen


1.8 3.6

TIS0.6 MI 1.3
M3

Adult Echo
S4-2
51Hz
15cm

2D
73%
C 50
P Low
HGen


1.8 3.6

TIS0.6 MI 1.3
M3

You have 30 days left in your trial period.
Purchase a license at <https://radiantviewer.com/store/>
This session will end in 22 minutes.

You have 30 days left in your trial period.
Purchase a license at <https://radiantviewer.com/store/>
This session will end in 21 minutes.

Adult Echo
S4-2
47Hz
17cm

2D
74%
C 50
P Low
HGen


1.8 3.6

*** bpm
TIS0.5 MI 1.3
M3


C 50
P Low
HGen


1.8 3.6

*** bpm

You have 30 days left in your trial period.

- Xəstə monitor təqibdə saxlanıldı .Perikardial mayenin miqdarı exokardioqrafiya müayinəsi ilə təqib olunurdu. Müalicə : Pantaprazol, Klopidoqrel , Aspirin , Rozvastatin , Ramipril
- Kontrol EKQ: I dərəcəli AV blokada göründü. 48 saatlıq Holter müayinəsində ciddi patologiya qeyd olunmadı



NƏ Öyrəndim

- Bu hal mənə öyrətdi ki, hər koronar müdaxilə zamanı, nə qədər sadə görünürsə görünsün, ağırlaşma riski mövcuddur.
- **Stent deyil, tel “günahkardır”** – perforasiyaların təxminən 60%-i telin distal keçməsi zamanı yaranır.
- Perforasiya yalnız damarda bitmir – perikardda davam edə bilər. Diqqət, monitoring və koordinasiya komanda işi həyatı xilas edir

Diqqətinizə görə təşəkkürlər

